

**Aylar-illər ötüb qərinələr keçdikcə  
dünyanın mənzərəsi də dəyişir. İqlim-  
dən-iqlimə, təqvimdən-təqvimə hər  
şey... hər şey dəyişir. Gəlimli-gedimli  
dünyada nəsillər bir-birini əvəz edir,  
Babalar, oğullar, nəvələr silsiləsi  
uzaq əsrlərin daş yuxusunu sikkə-  
ləyə-sikkələyə qoca kainatın qoy-  
nunda dövr edir. Bütün bunları  
seyr etdikcə beynimdə bir fikir  
dolaşır: hər şey dəyişsə də,  
nəsillərin qan yaddasından  
keçən, ilikdən sümüyə ho-  
pan mənəviyyat, ziyan işığı  
dəyişmir.**

müxbiri  
və s.) iş-  
ləmiş, öz  
xalqına sə-  
daqətlə xid-  
mət etmişdir.  
Ramizin əmisi  
Kərim Əskərov  
rayonun müxtə-  
lif kəndlərində  
məktəb direktoru,  
"Əmək" qəzeti  
redaktoru, Amasiya  
rayon Xalq Maarif  
Şöbəsinin müdürü vəzi-  
fələrində ləyaqət və şe-

türk, ərəb, fars, ingilis, fran-  
sız və alman) çıxan "Azər-  
baycan bu gün" jurnalının,  
"Odalar yurdu" qəzeti  
nin, "XXI əsr" jurnalının baş re-  
daktoru, "Hürriyət" qəzeti  
nin və Uluslararası Haber  
Ajansının Azərbaycan tə-  
misləri, Azərbaycan Jurnalistər  
Birliyinin baş katibi, Bakı  
Dövlət Universitetinin Türk-  
oloji kafedrasının müdürü...  
Bütün bunlar R.Əskərin  
ömrü-gün salnaməsinə  
həkk olunmuş parlaq səhifə-  
lərdir.

raqının "Seçilmiş əsərləri"  
(2010); Z.M.Baburun "Ba-  
burnamə" (2011); "Monqol-  
ların gizli tarixi" (2011);  
F.Şümərin "Oğuzlar" (2013),  
"Türkmən şeiri antologiyası"  
(2011), A.Türkayın "Seçil-  
miş əsərləri" (2011), R.Al-  
bayrağın "Türklərin İranı" (iki  
cilddə, 2016), İ.Qəfəsoğlu-  
nun "Türk milli Kültürü"  
(2017) və digər əsərlər xü-  
suslu yer tutur. Adlarını çəkdi-  
yımız və çəkə bilmədiyimiz  
bu əsərləri R.Əskər orijinal-  
dan - türk, türkmən, tatar,

dəniyyətini təbliğ edir.

Elm və təhsili həyatın  
başlıca mənasına çevirən  
professor R.Əskər uzun il-  
lərdir ki, Bakı Dövlət Univer-  
sitetinin filologiya, jurnalistika  
və şərqşünaslıq fakültə-  
lərində müxtəlif fənlərdən  
dərs deyir, elmi-tədqiqat la-  
boratoriyalarına rəhbərlik  
edir, gənc nəslin təlim-təbi-  
yəsində yorulmadan çalışır.

Deyirlər ki, arzuların sonu  
yoxdur. Kövrək qəlbli bir in-  
san kimi, Ramiz müəllimin  
də bir nisgili, bir arzusu var-  
dır: Qərbi Azərbaycanda



# Qəlbinin hərarəti ilə

Qədim Oğuz ellərinin qoynunda doğulub boyabaşa çatan türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əskərin ömrü yoluna nəzər saldıqca bu fikir məndə daha da qətiləşdi. Qərbi Azərbaycanın Ağbaba mahalı qədim və zəngin tarixə malikdir. Çar Rusyasının işgalindən sonra bu mahalın bir hissəsi - Amasiya rayonu da indiki Ermənistanın tərkibinə qatıldı. 1988-ci ildək rayonda 27 kənddən 21-i azərbaycanlı, 5-i erməni, 1-i (Amasiya) isə azərbaycanlı və erməni əhalisindən ibarət olmuşdur. İndi gözümüzdən uzaq, lakin daim həsrətlə andığımız o kəndlərdən biri də Qaraçanta (1939-cu il-dən Əzizbəyov) kəndidir. Ramiz Əskərin ata-baba yurdu qədim Qaraçanta.

Ramiz Əskər orta məktəbi bu kənddə qızıl medalla bitirmişdir. 500 nəfərlik şagird kontingenti olan Qaraçanta kənd orta məktəbində onlarla tanınmış pedaqqoq çalışırdı. Ramiz Əskərin atası Baxşəli Əskərov da uzun illər Amasiya rayonunda müxtəlif vəzifələrdə (məktəb direktoru, kolxoz sədri, qəzet redaktoru, "Sovet Ermənistani" qəzeti) xüsusi

rəflə çalışmışdır.

Ramiz Əskər respublikamızın elmi-ədəbi mühitində göstərdiyi səmərəli fəaliyyəti, həm də keçmiş, yetişdiyi nəslin xeyirxah əməlləri ilə fəxr etməyə layiq bir ziyan, görkəmli alimdir. Hər şeydən əvvəl o, nəcib insan, ləyaqətli övlad, qayğılaş atadır. Ata-babalarının qan yaddasından sözülbə gələn bu mənəvi dəyərlər Ramiz Əskəri el gözündə ucaldıb.

Orta məktəbi bitirən kimi 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan, 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirən görkəmli alim Azərbaycan dilçiliyinə və ədəbiyyatına, türkolojiya elminə böyük töhfələr vermişdir. O, elmi-ədəbi fəaliyyətə başladığı 1978-ci ildən bu günə kimi yorulmadan çalışır, gərgin axtarışlar, yuxusuz gecələr hesabına yeni-yeni əsərlər yazır. Bu əsərlər elm aləminə ilk dəfə olaraq təqdim olunur. Qısa bir müddətdən sonra isə tədqiq və təqdir edilir, yeni araşdırmacların zəngin mənbəyinə çevrilir.

Yeddi dildə (Azərbaycan,

Azərbaycan ədəbi fikir tarixində R.Əskər ilk dəfə olaraq Mahmud Kaşgarinin "Divanü-lügət-it-türk" kimi monumental bir əsəri əski türk-cədən dilimizə çevirərək 2006-ci ildə dörd cilddən ibaret kitab şeklinde çap etdirmişdir. Alimin doktorluq dissertasiyası da "Divanü-lügət-it-türk" əsərinin tədqiqinə həsr olunmuşdur. Ümumiyyətlə, M.Kaşgarinin "Divanü-lügət-it-türk" əsəri, onun tədrisi, bibliografiyası və s. problemlərlə əlaqədar alım 2008-2010-cu illərdə beş kitab əsəryə gətirmiştir.

Bir dəfə söhbət əsnasında ADPU-nun professoru Cəfər Cəfərov "Kutadgu-bilig bibliografiyası" əsərini vərəqləyərək heyrətini gizlədə bilməyib dedi: "Bu qədər zəngin bibliografiyanı tərtib etmek olduqca ağır bir işdir. Bu, özü bir dissertasiyadır".

Ramiz Əskərin çoxşaxəli fəaliyyətinin önemli bir istiqamətini onun tərcüməciliyi təşkil edir. Türk, rus, alman, ərəb və erməni dillerini mükəmməl bilən alimin türk xalqlarının mənəvi mədəniyyət xəzinəsindən tərcümə kitablarının sayı 50-dən artıqdır. Bu siyahida B.Öğəlin "Türk mifologiyası" (2004), M.Fə-

çağatay, qazax və digər türk dillərindən tərcümə etmişdir. Bu qədər geniş və uğurlu yaradıcılıq onun türk dünyasına tükənməz məhəbbətin-dən, milli-etnik yaddaşdan süzülüb gələn ulu səslerdən mənəvi soy-kökə bağlılıqdan irəli gəlir. Bu sevgi sətir-sətir düzülüb cild-cild kitablarla əvərildikcə onu türk dünyasının hər yerində tanıdır. R.Əskər akademik araşdırılmalarına və tərcümələrinə görə Türkiyənin Türk Dünyasına xidmet və Qızıl Alma ödüllerinə, Özbəkistanın Babur, Türkmenistanın Altın əsr, Ukraynanın Bəkir Çobanzadə, Rusyanın Qaysın Quliyev, Beynəlxalq Türk Akademiyasının Vilhelm Tomsen mükafatına, Türksoyun Özəl ödülüne, Qazaxıstanın, Türkmenistanın, Qırğızıstanın, Tatarstanın və TÜRKSOY-un medal-larına layiq görülmüşdür.

Professor R.Əskər beynəlxalq Mətbuat İnstitutunun (İPi, Vyana), Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvüdür. Əlli idarəti artıq beynəlxalq simpozium və konfransın iştirakçısı olan Ramiz Əskər dünyanın harasında olursa-olsun, doğma Azərbaycanı, onun elmini və mə-

doğma Qaraçanta kəndinə yollanmaq, qədim yurd yerlərində ata-baba ocaqlarına iyə durmaq. Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya bu nisgiliə son verməkdədir. Qərbi Azərbaycan ıcmasının fəal üzvlərindən biri kimi Ramiz Əskər bu sahədə vətəndaşlıq yanğısı ilə çalışır.

Qoy gələn hər il Əməkdar jurnalist, "Şöhrət" ordenli professor Ramiz Əskəre bol-bol yaradıcılıq uğurları getirsin, qələminin ağ vərəqlərde açıldığı yeni səhifələr Qərbi Azərbaycanda, Ağbabanın qudsal torpaqlarında boy verib çiçəklənsin!

**Avtandil AĞBABA,  
SDU-nun Azərbaycan və  
xarici ölkələr ədəbiyyatı  
kafedrasının müdürü,  
filologiya elmləri doktoru.**